



aldıqları ləzzət və səadəti şəhidlərin məqamına bənzəməz. Necə ki, iki adam bir yuxuda cənnət kimi bir gözəl saraya girərlər. Biri yuxuda olduğunu bilir, aldığı ləzzəti əksikdir. “Yuxudan oyansam ləzzəti qaçacaq” deyə düşünər. Digər isə yuxuda olduğunu bilmir, həqiqi bir ləzzət ilə səadəti hiss edər. Məhz bərzəx aləmindəki digər ölümlər ilə şəhidlərin həyatı arasında belə bir fərq vardır. Şəhidlər öldüklerini bilmədikləri üçün o aləmdən tam mənası ilə ləzzət alırlar. İman sahibi digər ölümlər isə öldüklerini və bərzəx aləmində olduqlarını hiss edərlər və şəhidlərin mərtəbəsinə çatmazlar.

Allahın rızasına nail olmaq məqsədi ilə mənəvi dəyərlərin qorunması üçün canını fəda etmiş insan məsud və bəxtiyar insandır ki, axirətdə onlara bəxş ediləcək mükafat və məqam onlara göstərildikdə Allahın onlara onlara olan bu lütfuna müqabil olaraq təkrar bu dünyaya geri döndürülərək dəfələrlə şəhid olmalarını arzu edərlər.

Vətəni uğrunda ölənlər və öldürülən şəhidlərdir,

Bayrağı uğrunda canından keçən şəhidlərdir,

Müqəddəs hesab etdiyi milli-mənəvi dəyərləri uğrunda özünü siper edən şəhidlərdir.

Uca Yaradan şəhidlik məqamının mahiyyət və mənasını dərk edib, Onun yolunda gözünü qırpmadan fədakarlıq göstərən şəhidlər zümərəsinə daxil olanlardan eylesin!...Cümlə şəhidlərimizə Allah rəhmət və məğfirət eylesin!!!